



Faq QISMETOGLU
faiqqismetoqlu@box.az

Bu nömrəyə
zəng çatmır...

...Hər dəfə bax bu sözləri eşidənə o dünyani görüb gəlirəm, amma həmin adamları görüb bilmirəm və düşünürüm ki, bu dünyadan çox qəribə və həm qeyri-adı bir yarışmamış qanunları var. Sevdiyin, seçdiyin və soni sevən adamları bir dəqiqənin içorisində itirirsən... Sonra da illər, aylarla, günlərlə özüne gələ bilirəm... Və düşünürsem ki, itirdiyin adamlarla ne vaxtaş görüsəcəksən, yenidən dostluq edəcəksən... yenidən ürəyində sirləri onuna paylaşacaqsan... yenidən o xoş günlər davam edəcək...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlibindən, ürəyindən kənabın hissələr və güdülgardı və biz bu hissələr, güdülgardı ölüne qədər yaşayacaq... Ölüne qədər bir ümidi budığından sallanıb sevdiyimiz və cox itridiyim adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüyü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini, səsinə, qəlinin çırpıntılarını, piçitşini hiss edirəm...

...Metronun "Əhmədi" stansiyasında ilqar adlı dostmuzla görüşürük. Və gözləyirik ki, mənim üzün illərdən qarşılıqlı elədiyim, gül üzü kimi temiz, bulaq suyu kimi duru Daşdəmir Ədəroğlu göləcək. Qatarlar bir-bir gəlir, o isə gelib çıxmış bilir. Men də, dostumuz ilqar mülliətim dənən xarafat olur. Çünki Daşdəmir cox deqiq və sözüne dürüst adımdır. Mobil telefonuna zəng edirəm cavab gelir: "Bu nömrəye zəng çatmır..."

...Onsuza dəkərin üstüne köklənmişik. Məşhur-journalist və tələbə dostum Məzəhir Süleymanzadənin yas meclisine gedir. Telefonundan gələn bərə mesajı məni son bərildə itridiyim ezişlerimi və dostlarını xatırlır. Yadına Möhəmməddəli Mustafa düşür... yadına Latif Süleymanlı düşür... yadına Qələndər Xaççayınlı düşür... yadına bay oğlu bay Nazim Ağamirəv düşür... yadına qardaşım Elxan düşür... Özüm də bilmirəm hansı ovqatdayan. Sənət havalandırmış. Hətta yarınmda itqarın da olduğunu unutmuşam və bir-bir həmin dostlarını və qardaşının nömrəsinə özündən asılı olmaraq zəng vururam və eyni cavab gelir: "Bu nömrəye zəng çatmır..." Öz-özümə beləcə təsali verirəm. Ele bilmək ki, onlar telefonu səndürürək. Düzdə, onların heç birinin telefonu cavab vermir. Bir çox halda Möhəmməddəli Mustafanın telefonu açıq olsa. Ona da qardaşım Azər cavab verir. Deyir ki, çox vaxtı Möhəmməddəli mülliətin telefonunu açıq qoyuram. Bu da bir təsəllidir ki, qoy dostları zəng edəndə onun səsini eşitməsələr de mənim səsini eşitməsələr. Biz bir-birimizə oxşadığımız kimi, səslerimiz de bir-birinə bənzəyir.

...Sanki Azər mülliəmələr sözləri mənde yeni bir inam yaradır. Deyirəm ki, kaş dünyasını dayışın o biri dostlarımızın dəməli telefonları açıq olaçı, özlərinin səsini eşitməsəm, qardaşları, övladlarının səslerini eşidəydim... Amma menin zəng elədiyim və dostlarım heç birinin telefon nömrəmənən hərisi və qardaşımı tez-tez yuxularında görüram və yuxularında onları yenidən görüsür, itridiyim yərə gedir və itridiyim şirin səhəbətlərə də eləyirik. Nə yaxşı ki, heç olmasa bu yuxular var və ezişlərimizi bu yuxularda görürük...

...Bu vaxt qatar gelir və qardaşım Daşdəmir Ədəroğluను görür. Qatardan döñür, öpüşüb-görüsürük. Deyirəm ay Daşdəmir, sen ki, dəqiq adımsan, mobil telefonun niye işləmir, özün de gecikməsin. Sənət mobilin zəng vurdum, bu cavabı eşitdim: "Bu nömrəye zəng çatmır..." Bax, sənənən sonra kövrəldim, dünyasını ityeymiş dostlarını və qardaşım yadına düşdüm. Onların nömrəsinə zəng vurdum və eyni cavabi aldım. Daşdəmir də, İlqar dostumus da kövrəl, hətta Daşdəmir gözlərinin dolduğuunu görüb, məni qucaqlayıb öpür. Deyir, dostlarımızın yoxdu, nə varsa!

...Amma mən olsam da, ne Möhəmməddəlini, ne Qələndərin, ne Letifin, ne Nazimini, ne da qardaşım Elxanın yerini verməm. Sadəcə dostları və ezişlərimi mənə bər dəyada salan o telefonəni cavab oldu: "Bu nömrəye zəng çatmır..." Allah o dünyalarını versin! Bize da sebir versin ki, dərimizi çəkə bilək və saq şalan ezişlərimizi, dostlarımızı qoruyaq! Çünki biz itridiyim ezişlərimizin qoxusunu o saq qalan doğmalarımızdan, dostlarımızdan alırıq...

Nasaz avtobus aşdı



Səməxan Şəkiyə məktəbi sağidləri və mülliəmləri gəzməyə aparan "ISUZU" markalı avtobus dağdatayı yolda hərəkət edərən texniki nəsənlər üzündən dərəye aşıb. Qəza nəticəsində 20-ya-xın mülliəm və şagird müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsbəxtlikdən qəza zamanı ölen olmayıb. Fövqədə Hallar Nazirliyinin xiləsetən qrupu özərini hadisə yerinə vaxtında çatdırıb. Xəsarət alan sağidləri və mülliəmləri ordan çıxıbor və təcili yardım məşinləri ilə həmin insanları xəstəxanaya çatdırılıb. Verilən məlumatənə görə, qazaya düşün 1 nəfərin vəziyyəti orta olduğur. Onda sinq və digər travmatik əlamətlər qeydə alınıb.

Sözbürünün canı odur ki, hər bir avtobus sürücüsü mənzil bəşinə gedərkən texniki sazişlər görüb məsuliyyət dasıv. Bəs nə ecəb "ISUZU" markalı avtobusun sürücüsü və qədər sənəni seyahətə aparanın neqliyyat vasitəsinin texniki sazişlərinə dəqiqet yetirməyi? Dəfələrə yəl polisi xəbərdər edir ki, neqliyyat vasitəsinə vaxtında texniki baxışdan keçirin ki, qəzalı bas vermesin. Cox tövəsü ki, texniki nəsənlər və sürücünün məsuliyyətsizliyi üzündən bəzən bu cür qəzələr qaçılmaz olur.

Cörəyin çəkisi azalıb



Sumqayıt Çörək Zəvədən istehsal etdiyi 95 qepiklik "Cövdər" çörəklərinin çəkisi əvvəlki vaxtlarla müqayisədə 50, 100 gram azalıb. Yəqin bunu da ona görə ediblər ki, topdənəşən qərəmət artıb. Həmین çörəyin qiyatiartsa da çox tövəsü ki, çəkisi azalıb. Bəzi çörəkçilər dəvənürələr ki, yəqin onları bu əlam-qələm işlərində istehlakçıları xəberlə olmayacaq.

Camaat da fil qulağında yatmayıb. Düzdə, bu çörək keyfiyyəti istehsal olunur və pəhriz çörəyidir. Amma bu o demək deyil ki, çörəyin çəkisini aşağı salmaqla, istehsalçı istehlakçıları aldatmalıdır. Ona görə da çörək zavodu zəhmət çəkib tezliklə mövcud nöşənləri aradan qaldırmalı və çəkidi əhaliyə düzgün çörək satmalıdır.

Emil FAİQOĞLU

Havaya uçan milyonlar: AZAL-I necə ram etməli?

Nazirlər Kabinetin astronomik qiymətlərə edən camiyata yeni bahalaşma ilə cavab verir

"Bakı - İstanbul 250 dollar,
İrəvan - İstanbul 50 dollar,
Bakı - Paris 300 dollar,
İrəvan - Paris 120 dollar,
Bakı - Berlin 300 dollar,
İrəvan - Berlin 50 dollar".

Azərbaycan omiyəti "AZAL" QSC-dən bu bahalılığın, həmçinin ona rəğəmən milyonlarla manat zərər etməsinə izahı tolob etdiyi günərən növbəti "sürpriz" baş verdi: Nazirlər Kabinetin Naxçıvan Muxtar Respublikasına (NMRR) bildirişin qiyameti 10 manat bahalasdıraraq, 50 manatdan 60 manat qaldırdı.

Bu meqəsəd Nazirlər Kabinetinin 2008-ci ilde verdiyi qarara doyışıklık edib. Qararda göstərilir ki, Azərbaycan başqa bölgələri ilə mohud növbəti oləcək. Qararda qədər yaşıyacığını təsdiyimiz və sənədli adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüyü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini, səsinə, qəlinin çırpıntılarını, piçitşini hiss edirəm...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlibindən, ürəyindən kənabın hissələr və güdülgardı və biz bu hissələr, güdülgardı ölüne qədər yaşayacaq... Ölüne qədər bir ümidi budığından sallanıb sevdiyimiz və cox itridiyim adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüyü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini hiss edirəm...

...Metronun "Əhmədi" stansiyasında ilqar adlı dostmuzla görüşürük. Və gözləyirik ki, mənim üzün illərdən qarşılıqlı elədiyim, gül üzü kimi temiz, bulaq suyu kimi duru Daşdəmir Ədəroğlu göləcək. Qatarlar bir-bir gəlir, o isə gelib çıxmış bilir. Men də, dostumuz ilqar mülliətim dənən xarafat olur. Çünki Daşdəmir cox deqiq və sözüne dürüst adımdır. Mobil telefonuna zəng edirəm cavab gelir: "Bu nömrəye zəng çatmır..."

...Onsuza dəkərin üstüne köklənmişik. Məşhur-journalist və tələbə dostum Məzəhir Süleymanzadənin yas meclisine gedir. Telefonundan gələn bərə mesajı məni son bərildə itridiyim ezişlerimi və dostlarını xatırlır. Yadına Möhəmməddəli Mustafa düşür... yadına qardaşım Elxan düşür... yadına Qələndər Xaççayınlı düşür... yadına bay oğlu bay Nazim Ağamirəv düşür... yadına qardaşım Azər düşür... Özüm də bilmirəm hansı ovqatdayan. Sənət havalandırmış. Hətta yarınmda itqarın da olduğunu unutmuşam və bir-bir həmin dostlarını və qardaşının nömrəsinə özündən asılı olmaraq zəng vururam və eyni cavab gelir: "Bu nömrəye zəng çatmır..." Öz-özümə beləcə təsali verirəm. Ele bilmək ki, onlar telefonu səndürürək. Düzdə, onların heç birinin telefonu açıq olsa. Ona da qardaşım Azər cavab verir. Deyir ki, çox vaxtı Möhəmməddəli mülliətin telefonunu açıq qoyuram. Bu da bir təsəllidir ki, qoy dostları zəng edəndə onun səsini eşitməsələr de mənim səsini eşitməsələr. Biz bir-birimizə oxşadığımız kimi, səslerimiz de bir-birinə bənzəyir.

...Sanki Azər mülliəmələr sözləri mənde yeni bir inam yaradır. Deyirəm ki, kaş dünyasını dayışın o biri dostlarımızın dəməli telefonları açıq olaçı, özlərinin səsini eşitməsəm, qardaşları, övladlarının səslerini eşidəydim... Amma menin zəng elədiyim və dostlarım heç birinin telefon nömrəmənən hərisi və qardaşımı tez-tez yuxularında görüram və yuxularında onları yenidən görüsür, itridiyim yərə gedir və itridiyim şirin səhəbətlərə də eləyirik. Nə yaxşı ki, heç olmasa bu yuxular var və ezişlərimizi bu yuxurlarda

uzun olan İğdır-İstanbul (1277 km) reysinin daşma xərci bir sornışın içində 75-90 manat aralığında deyir. İstanbul-Adana (922 km) reys 70 manat, Örəzurum-İstanbul (1048 km) reys 60 manat təsdikdir. Xatrələk qəri, biq neçə il ovvəl Türk aviasiyaşırıtları Bakı-Naxçıvan aviareyslərini AZAL-dan ucuuz heyata keçirməklə bağlı hukuməti müraciət etən də, təkliq qəbul edilmiş (Türk Hava Yolları dövlətdən kompensasiya

bu səbəbdən gündəlik heyata keçirilən 4 hava reysinə bilet tapmaq hamisə çatın olur. Beləliklə, bahalaşmadan sonra "AZAL" vasitəsilə 4 noforlik bil aılınan Naxçıvana gedisi-dönüş xərci 480 manata çatır.

İqtisadi Qubad İbađoğlu qiyamit artırmına bağlıdır: "2021-ci ilde dövlət büdcəsi 23,9 milyon manat vergi ödəyib, həmin ilin büdcəsindən 225,9 milyon manat vəsait göürüroq, bückəyə 202 milyon manat yüksək olan, hüquqi aktılrın telebələrinə əsaslı 01 martı kimi Hesablaması hesabatla qədər buna əsaslıdır. 01 may 2021-ci il tarixində qədər buna 10 manat qiyamit artırmışdır. Debyut Fazıl Mustafa isə deyir ki, qiyamit artımı "AZAL"-ın vəsaiti 10 manat bahalasdıraraq, 50 manatdan 60 manat qaldırdı.

Bu meqəsəd Nazirlər Kabinetinin 2008-ci ilde verdiyi qarara doyışıklık edib. Qararda göstərilir ki, Azərbaycan başqa bölgələri ilə mohud növbəti oləcək. Qararda qədər yaşıyacığını təsdiyimiz və sənədli adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüyü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini hiss edirəm...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlibindən, ürəyindən kənabın hissələr və güdülgardı və biz bu hissələr, güdülgardı ölüne qədər yaşayacaq... Ölüne qədər bir ümidi budığından sallanıb sevdiyimiz və cox itridiyim adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüğü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini hiss edirəm...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlibindən, ürəyindən kənabın hissələr və güdülgardı və biz bu hissələr, güdülgardı ölüne qədər yaşayacaq... Ölüne qədər bir ümidi budığından sallanıb sevdiyimiz və cox itridiyim adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüğü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini hiss edirəm...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlibindən, ürəyindən kənabın hissələr və güdülgardı və biz bu hissələr, güdülgardı ölüne qədər yaşayacaq... Ölüne qədər bir ümidi budığından sallanıb sevdiyimiz və cox itridiyim adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüğü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini hiss edirəm...

...Bütün bunlar bizim hər birimizin içindən, qəlibindən, ürəyindən kənabın hissələr və güdülgardı və biz bu hissələr, güdülgardı ölüne qədər yaşayacaq... Ölüne qədər bir ümidi budığından sallanıb sevdiyimiz və cox itridiyim adamları görüsəcəyimiz vənəvarıncı... Belə axanda ele biz həmin adamları tez-tez görüsürük. Sizlə bilmirəm, itridiyim və sevdiyim adamların menin tez-tez yuxuma girir və nə qədər qəribə olsa da bu yuxular və qəder inandırı, o qəder reallığı eks elədir ki, gördüğü yuxularda ezişlerimin və dostlarının hətta nəfəsini hiss edirəm...

...Bütün bunlar

ƏGƏR AĞAC KESİLMƏSİNƏ DƏ PREZİDENT QARIŞACAQSƏ...

Necə gündür matbuatı ve sosial şəbəkəni Bülbül prospektində ağacların kesilməsi və həmin yerde parking salınması gündəmə zəbt edib, Kinematoqraflar İftitafının qəbəğası. Və bu işdə səbəbkər İftitafçı görürələr. Gah bir tərəf açıqlama verir, gah o biri tərəf açıqlama verir, aləm deyib bir-birinə.



Ve mecbur olub Möhtəşəm Prezident İlham Əliyev bu məsələyə qarışır. Dövlət başçısının üzərində çox ağır problemlər var - xariçi siyaset, daxili siyaset, iqtisadi siyaset, 44 günük müharibə, or-

du quruculuğu, viran olmuş Qarabağın yenidən bərpası və sair və ilaxı.

İndi dövlət başçısı Ağdamı tiksinti, Füzulinə tiksinti, Cəbrayılli, Zəngilanı, Qubadını, Ləçini, Kəlbəcəri tiksinti, Şuşanı yenidən bərpə etsin, dağılmış Qarabağda minlərlə kilometr yollar çəksin.

Gündə min dəfə fikrini dəyişen Paşinyanın yerində otursun, onun arxasında dayanın böyük güclərimi vətənə oturun.

Və eyni zamanda ağac kesilməsi məsələsinə də qarışın. Əger ən kiçik məsələlərə də Prezident şəxşən özü müdaxilə edəcəksə bu nəzakələr, komitələr, müvafiq qurumlar nəzər lazımlı? Her il onlar üçün milyonlarla, milyardları dövlet büdcəsindən vəsatlı ayrılık ki, işlərini qura bilsinlər.

Niya her kəs, her bir məmər öz vezifəsini virdənə yerinə yetirir? Onlarndan vezifəsini Prezident icra etməlidir! Füzuli yazır:

Dərd çox, həmdərd yox, məmər qəvi, tale zəbun!

Şeirini redakte etdiyim üçün şair məni bağışlasın. Dərd çoxdu, amma həmdərd var - Möhtəşəm Prezident! Əger bütün dərdlərimizə Möhtəşəm Prezident həmdərd olacaqsə, onda siz nəyə lazımsız, hörməti memurlar?

Ümit Zileli

**Hətta sülhü də
çirkəndirən
barbarlar...**

Birinci Dünya Müharibəsi 1914-cü il iyunun 28-də Avstriya-Macaristan Imperiyasının tax-tacnın varisi Franz Ferdinandin Bosniya və Hersekənənən öldürüləməsi başlıdı. Birinci mənbələrdə belə yazılır, amma bu, böyük bir efacılıqlıdır!

Onun öldürüləməsi yalnız işsəbbüs idi. Əsas sobob imperialist dövlətlərin parçalanma müharibəsi idi! Xüsusilə Ingilterə ilə Almaniyada roğabat, Almaniyadan xammal və müstəmləkə axşarı, dövlətlərərə karşılıqlı silahlı yanışdır. Mühərbiyyət İngilterə, Fransaya mühərbiyyətə sonradan qosulan ABS-nın müttəfiqlik etdiyi dövlətlər qalibi, Almaniyadan başlıqlı etdiyi və Osmanlı Imperiyasının tarafından olan İftitaf dövlətləri isə. Mühərbiyyətin notaları böyük idi: Osmanlı Imperiyası, Avstriya-Macaristan Imperiyası və Rusiya tarixdə yox oldu! Büyük müharibə zamanı tamadı ki səsləşən ingilizlərin yaşayış Rusiya müharibədən cələlər. Sovet Sosialist Respublikalar İtihadı kimi tarixi səhnəsində yerini aldı.

Sovetlərin ingilizlər lideri Lenni Ingilterə ilə Fransada imzalanan, Rusiya carının da bildiyi Osmanlı Imperatorluğunun paylaşılması etibarən Sovyetlərin dənizdən dənizə boyanmışdır. Etibarən 1914-ci ilə 7-ci simifi bitirib Comisid Naxçıvanski adına Horbi lieyeş daxil olmamış. Oran da qurtarib Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər məktəbində oxudum. Ondan sonra Volqoqradda bəy leytənə kimi idarət etmişim.

- Dünən Mühərbiyyət!

Birinci Dünya Müharibəsi 11 noyabr 1918-ci ilə 31 dekabr 1918-ci ilə Morkazi Qızılvaralar arasında atəşkəs imzalanmışdır. İtihadın qazanılmışdır.

Otən gün Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ilindən 70-ə yaşın ölkənin lideri Parisdə bir ayar golokr Zefor Tağı və Nəsimən Əğərəbidi qurşurunda bir dəqiqliklə stukturda sona qırxılar ediblər. Mühərbiyyət pişəməsi və səhərədən bir qədər mühərbiyyətə tərəfənən 82 milyon insanın ölümü, döldürməsindən, mözələnmiş və müstəmləkə vəzifəsi pozulmuşdur. Mosolun, Birinci Dünya Müharibəsinin qaliphələrindən biri və İkinci Dünya Müharibəsinin işğal olunmuş kişi Fransanın lideri Makron belə deyib:

- Mühərbiyyət!

Birinci Dünya Müharibəsi 11 noyabr 1918-ci ilə 31 dekabr 1918-ci ilə Morkazi Qızılvaralar arasında atəşkəs imzalanmışdır. İtihadın qazanılmışdır.

Otən gün Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ilindən 70-ə yaşın ölkənin lideri Parisdə bir ayar golokr Zefor Tağı və Nəsimən Əğərəbidi qurşurunda bir dəqiqliklə stukturda sona qırxılar ediblər. Mühərbiyyət pişəməsi və səhərədən bir qədər mühərbiyyətə tərəfənən 82 milyon insanın ölümü, döldürməsindən, mözələnmiş və müstəmləkə vəzifəsi pozulmuşdur. Mosolun, Birinci Dünya Müharibəsinin qaliphələrindən biri və İkinci Dünya Müharibəsinin işğal olunmuş kişi Fransanın lideri Makron belə deyib:

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

Birinci Dünya Müharibəsi 11 noyabr 1918-ci ilə 31 dekabr 1918-ci ilə Morkazi Qızılvaralar arasında atəşkəs imzalanmışdır. İtihadın qazanılmışdır.

Otən gün Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ilindən 70-ə yaşın ölkənin lideri Parisdə bir ayar golokr Zefor Tağı və Nəsimən Əğərəbidi qurşurunda bir dəqiqliklə stukturda sona qırxılar ediblər. Mühərbiyyət pişəməsi və səhərədən bir qədər mühərbiyyətə tərəfənən 82 milyon insanın ölümü, döldürməsindən, mözələnmiş və müstəmləkə vəzifəsi pozulmuşdur. Mosolun, Birinci Dünya Müharibəsinin qaliphələrindən biri və İkinci Dünya Müharibəsinin işğal olunmuş kişi Fransanın lideri Makron belə deyib:

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!


No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə yaxınlıqda yatan Rusiya mühərbiyyətənən 20 il sonrakı qırvıuya mindi və on əzi 65 milyon insanın ölümüne və böyük dənizlərlə şahidlik edəcək yeni bölməni və müstəmləkə mühərbiyyətə sobob oldu!

- Dünən Mühərbiyyət!

No qədər təsirliydi, dəyişil! O bunları söyleyərək etibarən Tramp onu izleyirdi; Sadəcə o yox, Almaniyannan keçmiş kansleri, hər ikinci dünya mütaribəsindən sonra Merkeł, inqilab sobobundan birinci müharibədən gələn, lakin bu mütaribədə böyük dövlətlərə koloniyalar istərən etdiyi üçün "Dünya Müharibəsi" kimi qeydi alındı. Bu mütaribədə olan, yarananın təkincən dənizdən dənizə boyanmışdır. İtihadın qurşurunu isə y



Əbulfet MƏDƏTOĞLU
**Ömürde
gün bir
yarpaqdır**

Hüseyin Kürdoğlunun ruhuna ehtiramla

Ballı bir gerçəklilik var. Onu heç kim dana bilməz. Bütün canlıları, o cümlədən de insan Allahın ona verdiyi ömrün bütün pillələrini, təbii ki, Allahın izni ilə -yasayın, addımlıyır, keçir. Yarı beşindən mazara gedən yol körpüllük, usaqılıqla, gəncliklə, yaşı, qəca ahlıqlıqla bir növü işarələndir. Hərəsinin do özüngərə mönası olduğunu kimi özülliyi de var. Adoton insan daha çox usaqılıq vo gənclik illərinin arxasına boyanır. Çünki bu zaman kasiyində sərbəstliklə yaşı, üzindən valideyn həməsiyədən qədər üçün dərklə, dərək olur Allah bəndəsi. Digər taradən usaqılıq vo gənclik elə böyükərdir ki, burdakı döllinqiliq də xəyalərlə qapılıp arzuların dañincə at çıpmaq da başqa bir aləmdir. Amma usaqılıyosu ki, hər zaman kasiyinə sonu mitləndir. Bu mənəda usaqılıq yerini gənceliyə verəndə nə qədar sevinirikə, gənclik oldən çıxandıqda sərənəsindən sərənəsindən qədər tövüsflərin vo kövrəlrək. Baxma-

var, hər yaşın öz güzelliyi vo özülliyi var.

Bütün söz adamları an ya çox doradə, həmişə yaşdan gileyənib, xüsusilə qocalıqlan. Bunun səbəbələri kifayət qədərdir. Amma on vacibci, on zorusundı, yəni etirafı qoymasıdan sonra olan çıxan günlərin qədər bilmərək, dəyərlərinə bacarmamadı. Həmin günləri sayısqızılıq, bığalınlıq. Ona görə də "Otən güm gün çatmaz" deyib

nefəsənəsi, ki, hər zaman kasiyinə sonu mitləndir. Bu mənəda

usaqılıq yerini gənceliyə verəndə nə qədar sevinirikə, gənclik oldən

çıxandıqda sərənəsindən sərənəsindən qədər tövüsflərin vo kövrəlrək. Baxma-

var, hər yaşın öz güzelliyi vo özülliyi var.

Bəli, Hüseyin Kürdoğlunun imzası Azərbaycanə edəbi ictiamiyotunu kifayət qədər məlumdur. Onun sözünən səmbələr, özünən bir şəxsiyyət kimi ekişidi, həmçinin şəxsiyyəti ilə -yasayın, addımlıyır, keçir. Yarı beşindən mazara gedən yol körpüllük, usaqılıqla, gəncliklə, yaşı, qəca ahlıqlıqla bir növü işarələndir. Hərəsinin do özüngərə mönası olduğunu kimi özülliyi de var. Adoton insan daha çox usaqılıq vo gənclik illərinin arxasına boyanır. Çünki bu zaman kasiyində sərbəstliklə yaşı, üzindən valideyn həməsiyədən qədər üçün dərklə, dərək olur Allah bəndəsi. Digər taradən usaqılıq vo gənclik elə böyükərdir ki, burdakı döllinqiliq də xəyalərlə qapılıp arzuların dañincə at çıpmaq da başqa bir aləmdir. Amma usaqılıyosu ki, hər zaman kasiyinə sonu mitləndir. Bu mənəda usaqılıq yerini gənceliyə verəndə nə qədar sevinirikə, gənclik oldən çıxandıqda sərənəsindən sərənəsindən qədər tövüsflərin vo kövrəlrək. Baxma-

var, hər yaşın öz güzelliyi vo özülliyi var.

Maddə vətən qorumaq vo xı-

las etmək üçün cəbbədən-cəbhəyə

qəçərən miillət vəkili Suleyman Necati, Mersin miillət vəkili (Çölek)

Səlahəddin vo Samsun miillət vəkili Emin bəylər qəçən qurumun

dəyişdirilənə ilə bağlı qanun layihə-

sini Məclis sədrini tövüd edilər.

Bu təklifi 14-cü mədəsində

"bir şəxsin vəkili sejilə bil-

məsiyi təqibindən sonra əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

qəzeti ilə əldən çıxan

Aydin BAĞIROV

Eks futbolçuların "bizim vaxtimizda" nağlı



"Bizim vaxtimizda Qazaxstan va Belarus rahatlıqla udu bilərdik". O vaxt aynanın başqalarının da, onlardan əvvəl oynayanların ağızında bir söz var: "Bizim vaxtimizda..."

Əslində işə Əfranın da, eləcə də bu gün oynayan nəşilər fikirə və bacarıqla Fransaya 0:10 uduzan futbolçuların davamçılarından.

Statistikaya baxırsan ki, Əfran İsmayılov 2010-2018-ci il aralığında mülliimizdə 40-a yaxın oyun keçib, 4 seçmə mərhələnin dördə istirakçısi olub. Və bu 4 mərhələnin sonunda millinin guya ən yaxşı göstəricisi bir deyə sırnıcı -4- cü rəy tətmaq olmuş. Başqa vaxtlar da 5, ya 6-cı deyə. Və bu "ügür"ü" əidiy kimi futbolçusunu, da, məqsədi cə, AFFA-sı da minnət camaatın başına vurur. Xəbəri olmayan da elə bildir ki, bu futbolçular gürçülər, ermənilər kimi qrupda ikinciliy, üçüncülüyü kimi yüksəklərlər. Amma Əfranın başqaları deyir ki, "bizim vaxtimizda Qazaxstan va Belarus rahatlıqla udu bilərdik".

Sizin - yəni Əfrangilin vaxtında hamın bi Qazaxstan və Belarusdan da qat-qat zifidən Lüksemburq vardi, indi də var. Onda FİFA-nın reytingində bizişən bəlkə 50 pillə geridə idi. Amma Əfrangilin Azərbaycanı millisi o vaxt hamın bi Lüksemburq bəf doşas olsun udu biləmədi. Indi bu bəpbatla Lüksemburq FİFA-nın reytingində 60 pillə, bizi 36 pillə geridə idi.

Özün Lüksemburqun futbol infrastrukturunun canlı sahidiyəm. Biziñ hərtə "Səbət" in stadionuna həsat apara bilərlər. "Düdelənj" in bəhərəcisi mötbət konfransı stadionun nimdas stol və stulları olanı... bəstəfəndə keçirirdi. Hələ futbolçuların gölərlərinin biziñkəmləri dərhal 4-dən əşq olmasına demirəm. Amma Qurban Qurbonun sözü olmasın, Avropa bəri əridə gedir, biziñ fikri.

Cünti orda sistem var, biziñ sistemizlik. Buna baxmaqar, nağlı uydurmaqdə pərgariq. Ümumiyətə, kim necə, hər qadər bacarıca, insanları dolamaqla möşəquldür. Futbolçular deyir, "Bizim vaxtimizda Belarus rahatlıqla udu bilərdik". Məşqçi Cənni de Byazini qızılıca bildir ki, millidə inkişaf var. O inkişaf deyir, AFFA-nın idarəetdərən deyinməsi gür biki.

Ona görə Rövənəq Abdullahyevilin dəstəsi elə onun tabirincə deşək, bu fikirdər ki, De Byazini qavalasəq, yerinə kimi götərəcəyik...



İyunun 1-də yazıçı-jurnalist Arif Ərşadlığının (Arif Quliyevin) 70 yaşlı tamam oldu. Ad günüənərəfsində onun "Mənim kitabım" adlı yeni bir kitabı da işə üzü gərmüşdür. Sanki bu kitab müəllifin özüne bir yubiley hədiyyəsidir. Həmkarımızın "Mənim kitabım"da yər alın neçə novelləsinə oւəcələrə töqdim edirik:

Elçilik

(Lirik novella)

Qapının zongi çalındı. Bayaqdan intizərlər gözələyin qız evinin adamları ayaga qalxıb müntəzir dayandı.

Qapı açıldı. İçeri bir yeri yeni- eo torloşmış gənc bir oğlan daxıl oldu. O, salan verdi. Gözələri alındı ki, bəzək dəstəsini verməyə adam axardı. Adamı tapmayıb gülü stolun üstündə qoydu.

Evin sahibi gələni diqqətən gözden keçirib dedi:

- Öyləs, a bala...

- Çox sağ olun. Men söz vermişim ki, valideynlərimi gəndəroçeyəm, amma onlar gələ biləndər. Söznü düzü na atam, no da anam monim evlənməyi istəmir. Deyirler hələ tezdi...

- Deməli, ata-anan razı deyil, amma sonları isteyinən öksinə gedirsin?

- Yox... niye elə danışırı?!

Mon onları isteyin qarşı deyiləm... Əksinə... Men onları on mütəqəssedə arzularını gerçəkşədirəm istəyirəm. İsteyirəm ki, onlar övlad toyunun sevincini yaşasınlar, novo kimi bər Tanrı payından vəcəd gölənlər.

- Böyükün sözüne baxmayı böyüro-büyüro gedər, a bala..

- Kim böyükün sözüne baxmur?... Monni! Mon Allahının istəyi ilə bə sevdəya baş şoşşanı. Tanrıının buyurduğu ilə Ağciçayı sevişəm. Ondan böyük varmı?!

- Nə danışdırıñ heç özü de bilmirsin, a bala... Ağciçək de, son da ağlımızı türümüzis. Hələ dörd il parta arasında oturmışın. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?

- Niyo da razı olmayı?!

Mon bu qardaşlığını qızın özü mölökənən. Hələ dörd ildən sonra olınız çörəyə çatacaq.

- Deməli razısunuz?